

## ANIM

**SOVET İTTİFAQI QƏHRƏMANI,  
DÖVLƏT MÜKAFATİ LAUREATI,  
AZƏRBAYCAN ŞƏRQŞUNAŞLIQ VƏ  
TARIX ELMİNİN KORİFEYİ AKADE-  
MİK ZİYA MUSA OĞLU BÜNYA-  
DOVUN HƏYAT VƏ YARADICILIĞI  
PARLAQ BİR ÖMRÜN GÜZGÜSÜ  
OLARAQ ZƏNGİN YARADICILIQ  
VƏ QƏHRƏMANLIQ YOLUNU EKS  
ETDIRİR. O, ÖZ FUNDAMENTAL  
TƏDQİQATLARI İLA AZƏRBAYCAN  
ŞƏRQŞUNAŞLIQ MƏKTƏBİNİN  
ŞƏHİRİNİ ÖLKƏNİN HÜDUD-  
LARINDAN ÇOX-ÇOX UZAQLARA  
YAYARAQ ORTA ƏSLƏR ŞƏRQİ VƏ  
ƏRƏB XİLAFATI, AZƏRBAYCAN,  
QAFQAZ VƏ ORTA ASİYA TARIXİ  
ÜZRƏ GÖRKƏMLİ MÜTƏXƏSSİS  
KİMİ DÜNYADA TANINMIŞ, GENİŞ  
OXUCU KÜTLƏLƏRİNİN RƏĞBƏTİNİ  
VƏ MƏHƏBBƏTİNİ QAZANMIŞDİR.**


Ziya Musa oğlu Bünyadov 21 dekabr 1923-cü ildə Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olmuşdur. O, on altı yaşında ikan Göyçay şəhərində orta məktəbi bitirmiş və Bakı Hərbi Piyadalar Məktəbinə daxil olmaq üçün yaşını iki il artırılmışdır. Hərbi məktəbi bitirdikdən sonra (1941) leytenant Z.M.Bünyadov Böyük Vətən müharibəsi cəbhələrində vuruşmuş, Ukrayna, Moldova, Qafqaz, Belorus, Polşa və Berlin şəhəri uğrunda döyüslərdə feal iştirak etmişdir. İki dəfə yaralanmış və kontuziya almışdır. Hərbi təşəvvüri yerinə yetirəkən göstərdiyi şücaətə, qəhrəmanlıq və iğidiyi görə 27 fevral 1945-ci ildə Z.M.Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Sonra bir il Berlin şəhərinin Pankov rayonunun komendant köməkçisi olan gənc zabit Z.Bünyadov şəhərin təsərrüfat və mədəni hayatının bərpa edilməsində feal iştirak etmişdir. Keçmiş ADR hökuməti Ziya Bünyadovun xidmətini yüksək qiymətləndirərək onu «Vaffenbruderschaft», «Artur Bekker» qızıl medalları ilə fəxri çekist adı ilə təltif etmişdir. 1946-ci ildə Sovet Ordusu sıralarından təxsis olunduqdan sonra Z.M.Bünyadov N.Nərimanov adına Moskva Şərqişunaslıq İnstitutuna, 1950-ci ildə isə həmin institutun aspiranturasına daxil olmuşdur. Tələbəlik illərində görkəmlı Sovet əsrlərinə prof. Y.A.Belyayev onun müəllimi olmuşdur. Böyük şərqişunasla yaxınlı Ziya Bünyadovun sonrakı fealiyyətində, onun əsrləşnəs və mediyeist kimi formallaşmasında həlliəcili rəsəd oynamışdır. 1954-ci ildə Y.A.Belyayevin rəhbərliyi etdiyi kafedralda Z.M.Bünyadov ilk tədqiqat işi olan «Afrikada İtalya imperializmi» adlı namizədlilik dissertasiyasını müvəffeqiyyətlə başa çatdıraraq uğurla müdafiə etmişdir.

1954-ci ildə Z.M.Bünyadov Bakıya qayıtmış və Azərbaycan EA Tarix İnstitutunda böyük elmi işçi vəzifəsinə qəbul edilmişdir. Z.M.Bünyadov 1958-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin Şərqişunaslıq fakültəsinin müəllimi olmuşdur. 1964-1981-ci illərdə Z.M.Bünyadov Yaxın və Orta Şərq Xalqları İnstitutunun (Şərqişunaslıq) İnstitutu o vaxt belə adlanıb - G.B. Şərqişunaslıq. 1981-1986-ci illərdə Azərbaycan EA Şərqişunaslıq İnstitutunun

# Ölümsüzlüğə qovuşan ömür

AZƏRBAYCAN XALQININ MİLLİ MƏNAFƏLƏRİNİ QORUMAQ NÖQTEYİ-  
NƏZƏRİNDƏN VƏ TARİXİ HƏQİQƏTİ BUGÜNKÜ NƏSİLLƏRƏ, DÜNYA TARİXİNƏ  
ÇATDIRMAQ BAXIMINDAN ZİYA BÜNYADOVUN ƏSƏRLƏRİ ƏVƏZSİZDİR.

Heydər Əliyev



direktoru vəzifəsində işləmişdir.

Ziya Bünyadovun elmi yaradıcılığı iki istiqamətdə inkişaf etmişdir: Yaxın və Orta Şərq ölkələrinin feodalizm dövründə tarixini tədqiqi və Yaxın və Orta Şərq xalqlarının tarixinə, elm və mədəniyyətinə dair orta əsr müəlliflərin əsərlərinin araşdırılması, izahlı tərcüməsi və naşri. 1964-cü ildə Z.M.Bünyadov tarix elmləri doktoru alımlı dərsəcən daxil olmaq üçün «Azərbaycan VII-IX əsrlərə» mövzusunda dissertasiya müdafiə etmişdir. 1965-ci ildə Ali Attestasiya Komissiyası ona professor adı vermişdir.

1965-ci ildə çap olunan «Azərbaycan VII-IX əsrlərə» kitabı Z.M.Bünyadova Azərbaycanın orta əsrlər tarixi üzrə ciddi tədqiqatçı və mütəxəssis səhərli qazandırılmışdır. Bu, Azərbaycan tarixinin Ərəb xilafəti dövründə dair Sovet tarixşunaslığında yazılmış ilk tədqiqat əsəri idi. Burada geniş şəkildə tədqiqata cəlb olunmuş ərəb, fars, türk, erməni, gürçü mənbələrinin, o vaxtadək məlum olmayan və çatın əldə edilən yazılı abidələrin dərin tədqiqi və təhlili sayəsində ərəb işğalı əraşəsində və xilafət dövründə Azərbaycanın sosial-iqtisadi və siyasi həyat hərtərəfi təhlil olunmuş, Azərbaycanın orta əsrlər tarixinə dair bir səmərələrə ətraflı şəkildə

araşdırılarla öz həllini tapmışdır. Əsərdə xilafətə qarşı xalq kütlələrinin mübarizəsinə xüsusi yer verilmiş, Babəkin bacılıq etdiyi xürrəmələr, hərəkatı geniş şəkildə işqlandırılmışdır. 1967-ci ildə Z.M.Bünyadov Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, 1970-ci ildə «Azərbaycan SSRİ Elmlər Akademiyasının xəbərləri. İctimai elmlər seriyası (tarix, fəlsəfə və hüquq seriyası)» jurnalının baş redaktoru təyin olunmuşdur.

1978-ci ildə Z.M.Bünyadov «Azərbaycan Atabəyler dövləti (1136-1225-ci illər)» adlı monoqrafiyasını naşr etdirmiştir. Alimin çoxillik əməyinin mahsulu olan bu sanbənlə tədqiqat işində səlcuv dövründə Azərbaycanın iqtisadi, sosial və mədəni inkişafı araşdırılmışdır. Kitabda Azərbaycanın o dövrədə siyasi tarixi məsəlləri ilə yanaşı XII əsrin ikinci yarısı - XIII əsrin birinci rübündə Orta Şərqiñ feodal sülalələrinə mənsub hökmərlərin qurduğu dövlətlərin, o cümlədən, Azərbaycan Eldəniz Atabəyleri dövlətlərin dövrünə siyasi və mədəni həyatında mühüm rol oynadığı göstərilmişdir. Əsərdə həmçinin o dövrədə Qafqazda siyasi şəhərinə karakterizə edən bir çox qıyməti və ilk dəfə elmi dövriyyəyə daxil edilmiş materialları yerləşdirilmişdir. Z.M.Bünyadov öz monoqrafi-

yasında Azərbaycanın və qonşu ölkələrin orta əsr tarixinə dair bəzən problemlərin gələcək hollu, kifayət qədər öyrənilməmiş məsələlərin tədqiqi üçün böyük əhəmiyyət kəsb edən əsaslı elmi nəticələr əldə etmiş, bununla da feodalizm dövrü tarixinin başlıca problemlərinin, Şərqiñ feodalizm inkişafının ümumi qanunağınluqları və fərdi xüsusiyyətləri kimi mühüm nəzəri məsələlərinə həlline böyük töhfə vermişdir.

Görkəmli alimin «Azərbaycan Atabəyler dövləti» əsəri ölkəmizin və qonşu ölkələrin tarixinin çox az öyrənilən dövrünün araşdırılmasında mühüm mərhələ olduğunu görə elmi icimiyət tərafından layiqinə qıymətləndirilmişdir. Əsər 1980-ci ildə elm və texnika sahəsində Azərbaycan Dövlət mükafatuna layiq görülmüşdür.

1982-ci ildə Z.M.Bünyadov Azərbaycan SSRİ Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Elə həmin ildə türk xalqları tarixinin öyrənilməsində böyük xidmətlərinə görə Türk Tarix Qurumunun müxbir üzvü seçilmişdir.

1986-ci ilin yanvarından 1988-ci ilin mayınadək Z.M.Bünyadov Azərbaycan SSRİ Şərqişunaslıq İnstitutunun Şərqiñ orta əsrlər tarixi şöbəsinin müdürü vəzifəsində işləmişdir.

1988-ci ildə Moskvada «Nauka» nəşriyyatı tərəfindən alimin «Xərəzmşahlar-Anuştəgülər dövləti 1097-1231-ci illər» adlı monoqrafiyası nəşr edilmişdir.

1988-ci ilin mayında Z.M.Bünyadov Aral dənizinin xilas etmə komitəsinin tərkibinə daxil edilmişdir. Həmin ildə Urgənc (Xərəzm) şəhərinin 340 illiyinə bayram edilməsi ilə əlaqədar olaraq şəhərin tarixi və ədəbiyyatının öyrənilməsi sahəsində xidmətlərinə və Aral dənizinin ekoloji probleminin həll edilməsinə böyük kömək göstərdiyinə görə Z.M.Bünyadova yeni təsis olunmuş «Urgənc şəhərinin fəxri vətəndaşlığı» adı verilmişdir.

Ziya Bünyadov 1988-ci ilin mayında 1990-ci ildən Azərbaycan SSRİ EA Şərqişunaslıq İnstitutunun direktori olmuşdur. 1988-ci ilin oktyabrında türk xalqları tarixinin öyrənilməsində xidmətlərinə görə Türk Tarix Qurumunun fəxri üzvü, 1990-ci ilin iyundan isə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti seçilmiş-

dir. 1992-ci ilin oktyabrından ömrünün sonuna qədər yenidən Şərqşünaslıq İnstitutuna rəhbərlik etmişdir.

Müxtəlif illərdə akademik çeşidli Şərq mənbələrinin şəhli tərcümələrini nəşr etdirmişdir. Mxitar Qos. Alban salnaməsi. B., 1960; Abidələrin xülasəsi və qüdrətli hökmardarların möctəzələri. Ərəb dilindən şəhli tərcümə. M., «Nauka», 1971 (rus d.). 1992-ci ildə Azərbaycan dilində nəşr edilib; Şəhəreddin Məhəmməd ən-Nəsəvi. Sırat əs-sultən Cəlal əd-Din Mankurani. Ərəb dilindən şəhli tərcümə. Bakı, «Elm», 1973. Kitab 1996-ci ildə «Lukoyl» neft şirkətinin sponsorluğu ilə yenidən nəşr edilib; Sədrəddin Əli əl-Hüseyni. Əxbər ad-daulat əs-salcukiyyə. Ərəb dilindən şəhli tərcümə. M., «Nauka», 1980; Əbu Məhəmməd Əhməd ibn Ə'sam əl-Kufi. Kitab əl-futuh. VII-XI əsrlər Azərbaycan tarixinə aid iqtibaslar. Ərəb dilindən şəhli tərcümə. Bakı, «Elm», 1981; Əbü'lqasim əz-Zəhravi. Cərrahiyə və alətlər haqqında traktat. Ərəb dilindən şəhli tərcümə. M., «Nauka», 1982; Yaqut əl-Həməvi. Mü'cəm əl-buldan. Azərbaycan haqqında məlumatlar. Ərəb dilindən şəhli tərcümə. Həmdullah Qəzvini. Azərbaycan haqqında məlumatlar İngilis dilindən tərcümə. Bakı, «Elm», 1983; Abbasqulu Ağa Bakıxanov. «Gülüstanı-İrəm». Müqəddimə, şəhrlər və qeydlər. Bakı, «Elm», 1991.

Ziya müəllimin elmi axşaların təkcə orta əsrlər dövrü ilə məhdudlaşmurdu. Ali mi Vətənin yaxın keçmişini də maraqlandırırdı. O, əsrin əvvəlində Azərbaycanda baş verən hadisələr, ADR-in fəaliyyəti, Bakı kommunası və sair mövzulara bir sıra məqalələr həsr edib. 30-cu illərin represiyaları isə alimin «Qırımızı terror» adlı kitabında (Bakı, 1993) işıqlandırılıb. Kitab bilavasita çoxsaylı arxiv sənədləri əsasında yazılb.

Ötən əsrin 90-cı illərin əvvəllerindən başlayaraq Ziya müəllimin elmi fəaliyyətinin bir istiqaməti de xalq tərəfindən islam dininin doğru-dürüst öyrənilməsinə yönəlmüşdür. Alim professor V.Məmmədəliyevlə birgə müqəddəs «Quran-Kərim»i diliməz çevirir, ona şəhrlər yazır. Sonra «Dinlər, təriqətlər, məzəhəblər» adlı irihəcmli səraq kitabı hazırlayırlar. «İndi xalq öz dininə qayıdır, lakin dininə, imanına qayğıtması üçün nə dərsliklər, nə elmi ədəbiyyat, nə səraq kitabçıları, nə də başqa vəsait vardır», - yazar müəllif yaranmış boşluğu bu kitabla aradan götürməyə çalışır. Kitab alimin vəfatından sonra 1997-ci ildə ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində işıq üzü görmüşdür.

Alim 1990-ci ildə «Quran-Kərim»in tərcüməsinə görə H.Z.Tağıyev adına mükafata, 1993-cü ildə A.A.Bakıxanovun «Gülüstanı-İrəm» əsərinin şəhli nəşrinə görə A.A.Bakıxanov adına mükafata layıq görülmüşdür.

Bir çox beynəlxalq elmi məclislərin iştirakçısı olan akademik Z.Bünyadov Azərbaycan elmini ləyaqətlə təmsil edib. Türk Tarix Qurumunun VI-XII konqreslərində, Bağdadda tarixçilərin Beynəlxalq konqresində, Tokioda şərqşünasların XXXI Beynəlxalq konqresində, İranda Təbəərinin 1100 illiyinə, Füzulinin 500 illiyinə həsr olunmuş beynəlxalq konfranslarda, Misirdə məşhur tarixçi əs-Süyütinin yubileyinə həsr olunmuş Beynəlxalq konfransda iştirak edərək sanballı məruzələrlə çıxış etmişdi.


İnstitut direktoru kimi Ziya müəllim böyük elmi-təşkilati iş aparırdı. O, Azərbaycan şərqşünaslıq elminin tarixqisi, institutumuzun keçmiş İttifaqın digər şərqşünaslıq institutları və xarici ölkələrin



şərqşünaslıq mərkəzləri ilə elmi əlaqələrinin möhkəmlənməsi və genişlənməsi üçün qüvvə və bacarığını əsirgəmirdi.

Akademik Z.M.Bünyadov Şərqşünaslıq İnstitutunun rəhbəri kimi Yaxın və Orta Şərq ölkələri probleminə həsr olunmuş bir sıra Beynəlxalq və regional elmi konfransların təşkilçisi olmuşdur: «Şərqşünasların II Ümumittifaq konfransı» (1983), «İslamın aktual problemləri» (1985, 1987, 1992), «Fars körfəzi problemi» (1988), «Zaqafqaziyanın gənc şərqşünaslarının I konfransı» (1989), «Atatürkün anadan olmasının 100 illiyinə həsr olunmuş Beynəlxalq konfrans» və s. O, ömrünün sonuna nadək «Vətən tarixi», «Ümumi tarix» və «Din tarixi və nəzəriyyəsi» ixtisasları üzrə birləşmiş müdafiə şurasına sadrlik etmişdir.

1992-ci ildə, Azərbaycanın ən çətin dövründə Z.M.Bünyadov özünün siyasi seçimini edir. Onu Yeni Azərbaycan partiyasına sədr müavini seçirlər.



1993-cü ildə «Astaranın fəxri vətəndaş», 1994-cü ildə isə «Göyçayın fəxri vətəndaş» adına layıq görülmüşdür.

12 noyabr 1995-ci ildə Z.M.Bünyadov Milli Məclisin deputati seçilir.

Akademik Z.M.Bünyadovun Vətən qarşısında xidmətləri dövlət rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirilmişdir: o, SSRİ-nin bir sira orden və medalları, Oktyabr inqilabı ordeni ilə təltif edilmişdir. 1983-cü ildə ona elmin inkişaf etdirilməsində əldə etdiyi nailiyyyətlərə görə SSRİ XTNS-in gümüş medalı, 1985-ci ildə isə faşist Almaniyası üzərində Bö-

yük Vətən müharibəsinin 40 illik qələbəsi münasibətilə I dərəcəli Vətən Müharibəsi ordeni verilmişdir.

21 fevral 1997-ci ildə Sovet İttifaqı qəhrəmanı, Milli Məclisin deputati, akademik Ziya Musa oğlu Bünyadovun həyatına faciəli şəkildə son qoyuldu. O, öz evinin astanasında vəhşicəsinə qətl yetirildi.

Həmin mənfur gündən bizləri on bir ilə yaxın zaman kəsiyi ayırrı. Bu vaxt ərzində Ziya müəllimin elmi irsi, həyatı və işiqli şəxsiyyəti haqda bir çox fikirlər söylənilib, məqalələr yazılib. Onların hamisünün fövqündə, əlbəttə ki, akademik Z.M.Bünyadovla və mərasimində ulu öndərimiz Heydər Əliyevin söylədiyi nişq durur: «Ermenistanın millətçi və separatçı qüvvələri tərəfindən Qafqaz tarixinə aid, o cümlədən Ermənistən-Azərbaycan tarixinə aid cürbəcür və tariximizi təhrif edən, saxtalaşdırın, Ermənistanda meydana çıxmış müxtəlif yazıların, məqalələrin əleyhinə ilk dəfə səsini qaldıran və onlara əsaslı, dəlili və

tarixinin doğru-düzgün olduğunu dünyaya səbüt edirdi və onu qoruyurdı.

Buna görə də erməni millətçiləri, erməni separatçıları və ümumiyyətlə, Azərbaycana mənfi münasibət göstərən cürbəcür xarici qüvvələr Ziya Bünyadovu özlərinə düşmən kimi qəbul edirdilər.

Xatirimdədir, 60-ci illərin ikinci yanında Azərbaycanın 150 il önce Rusiyaya könlülli surətdə qəbul olunması haqqında elmi mübahisələr gedirdi. Məlumudur ki, 1964-cü ildə qərar qəbul edilmişdi ki, 150 il önce Azərbaycan könlülli surətdə Rusiyaya tərkibinə daxil olmuşdu.

Amma Ziya Bünyadov bir alim kimi heç nədən qorxmayaraq, heç kəsdən çəkinməyərək öz elmi fikirlərini söyləyirdi. Xatirimdədir, 67-68-ci illərdə Ziya Bünyadov bu barədə artıq bir neçə dəfə açıq bildirmişdi ki, doğrudur, Azərbaycan Rusiyanın tərkibinə daxil olubdur. Amma bu, könlülli olmayıbdır. Odur ki, tarixi həqiqəti demək lazımdır.

O vaxtı siyasi mühit, siyasi konyunkturna bunu qəbul etmirdi. Ziya Bünyadov hətta buna görə günahlandırılrırdı, onu hətta cəzalandırmaq isteyirdilər. Sonralar, əvvəlki bütün tarixi araşdırıldıqdan sonra hamı bu fikrə gəldi ki, o vaxtlar Ziya Bünyadov doğru deyirdi. Həqiqət bunda idi. Həqiqəti Ziya Bünyadov deyirdi, öz yazılarında göstəriridir.

1998-ci ildə Ziya Bünyadovun vəfatından sonra Azərbaycanın ən yüksək mükafatı – «İstiqlal» ordeninə layiq görülmüşdür.

Görkəmli alimin zəngin biliyi, geniş dünayagörişi, hədsiz zəhmətsevərliyi və böyük tədqiqatçı istədiyi onun qələminə məxsus har bir əsərdə özünü bürüz verir.

Alimin saysız-hesabsız məqalələrindən hər biri, onun istər orta əsr yaşayış məntəqələrinin müəyyən edilməsinə və geneoloji cədvəllərin dəqiqləşdirilməsinə, istərsə də Azərbaycanın ilafat dövrü mərhələsinin və qonşu ölkələrlə əlaqələrinin öyrənilməsinə, və ya bütün orta əsrlər müsəlman dünayasının siyasi, sosial-iqtisadi və mədəni tarixinə həsr olunmuş hər bir tədqiqat əsəri və ya tibb, astronomiya, seismologiya və s. sahələrə aid orta əsr qaynaqlarından əzəx edilmiş məlumatların şərhinə, yeni məxəzlərin üzə çıxarılması və əldə olunmuş məlumatların elmi dövriyyəyə daxil edilməsinə yönəldilmiş tədqiqat işi gərgin axşaların, tükənməz səbr və emsəyin nəticəsidir. Bütün bunlar akademikin dərin düşüncə tərəzinin, dəqiq və mükəmməl təhlil metodunun, incə və sərraf tədqiqatçı məharətinin göstəriciləridir.

Z.M.Bünyadov ixtisaslı şərqşünas kadrların hazırlanmasında da böyük xidmətlər göstərmişdir. O, Azərbaycanda mediye-vist tarixçi əsərənlər məktəbinin banisi və rəhbəri olmuşdur. O, İraq və Suriya Ərəb Respublikaları üçün yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynamışdır. 27 namizədlik işinin rəhbəri və məsləhətçisi, 12 doktorluq dissertasiyasını opponenti olmuşdur.

İllər ötəcək, Azərbaycan xalqının böyük oğlu, ölkəmizin əsafəkəs vətəndaşı Z.M.Bünyadovun əziz xatirisi qədirbilən xalqımızın, gələcək nəsillərin yaddaşında abədi yaşayacaqdır. Onun insanlara əilik, ziya bəşər edən olmaz əsərlərindəki ruhu qətbləri təlatümə gətirəcək, hər kəsi vətəndaşlıq borcuna – Vətəni sevməyə, ona vicdanla və sədəqətlə xidmət etməyə çağıracaq. Son nəfəsədək! Ziya Musa oğlu Bünyadov kimi!

*Gövhər Baxşəliyeva,  
Milli Məclisin deputati*